



Bir-birini sevən, hörmət edən, tamamlayan cütliklərin ittifaqıdır”.

Bu il evliliklərinin 30-cu ildönümünü qeyd edirlər. Lələ xanım “Abdul, mənə hədiyyə almasın” dedi. O da “mütləq, alacam” dedi və güldü. Və əlavə etdilər: “Bu il ilk nəvəmiz dünyaya gələcək, 30 ilya ən gözəl hədiyyəmiz o olacaq”.

“Anam arada deyirdi ki, oğlum, dostlarını evə çox gətirmə, birdən bacın birinə aşiq olar. Bizim aktyora veriləsi qızımız yoxdur ha (gülür). Elə oldu ki, anamın ən böyük qorxusu çin oldu. Oğlu aktrisa, qızı aktyorla ailə qurdu”.